

Proqram meneceri (Rehberlik yaninda aparat) vəzifəsi üzrə test tapşırıqları

1. Dövlət hər bir vətəndaşın icbari hansı təhsil almaq hüququnu təmin edir?

- A) Tam orta
- B) İbtidai
- C) Orta ixtisas
- D) Ümumi orta
- E) İlk peşə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

2. Dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müəyyən edilir:

- A) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
- B) Qanunvericiliklə
- C) Müvafiq yerli özünüidarəetmə orqanı tərəfindən
- D) Müvafiq qanunla
- E) Dövlət proqramları ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

3. Tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkim-mütəxəssis hazırlığı forması necə adlanır?

- A) Doktorantura
- B) Adyunktura
- C) Dissertantura
- D) Magistratura
- E) Rezidentura

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

4. Təhsil investisiyası dedikdə nə başa düşülür?

- A) Müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi
- B) Müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər
- C) Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi
- D) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət təhsil müəssisəsinə verilən müstəqillik
- E) Təhsilin inkişafına sərmayə qoyuluşu

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

5. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək verilmiş elmlər namizədi alimlik dərəcəsi hansı dərəcəyə bərabər tutulur?

- A) Müvafiq sahə üzrə doktorant
- B) Dosent
- C) Müvafiq sahə üzrə fəlsəfə doktoru
- D) Fəxri professor
- E) Dissertant

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

6. Beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramı nədir?

- A) Sertifikatlaşdırma
- B) Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı
- C) Təhsil françayzinqi
- D) Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası

E) Təhsil investisiyası

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

7. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa görə təhsil müəssisəsində təhsil necə həyata keçirilir?

A) Dövlət hesabına və (və ya) ödənişli əsaslarla

B) Yalnız ödənişli əsaslarla

C) Yalnız büdcə hesabına

D) Yalnız dövlət hesabına

E) Yalnız ödənişsiz əsaslarla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

8. Aşağıdakı bəndlərdən hansı biri düzgündür?

A) Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, dövlət təhlükəsizliyi və digər) müvafiq təhsil müəssisələrində dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir

B) Azərbaycan Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri qanunvericiliyə uyğun olaraq "Şagird-məzun" dövlət elektron məlumat sistemində qoşulmalıdır

C) Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələri "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"yə qoşulmalıdırlar

D) Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərdən yuxarı olmamalıdır

E) Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil və peşə təhsili müəssisələri "Tələbə-məzun" dövlət elektron məlumat sistemində qoşulmalıdırlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

9. Təhsil müəssisəsinin təsisçisinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri nə ilə müəyyən edilir?

A) Təhsil müəssisəsinin nizamnaməsi və əmək müqaviləsi ilə

B) Xüsusi protokolla

C) Müvafiq sənədlərlə

D) Azərbaycan Respublikasının qanunvericiliyi ilə

E) Əmək müqaviləsi ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

10. Sertifikatlaşdırmadan keçən şəxslərə nə qədər müddətdə dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir?

A) 3 (üç) il

B) 10 (on) il

C) 2 (iki) il

D) 1 (bir) il

E) 5 (beş) il

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

11. Təhsil sistemində aparılan elmi tədqiqat işləri necə xarakter daşıyır? Tam və doğru cavabı müəyyən edin.

1. Təminatlı;

2. Nəzəri-metodoloji;

3. Tətbiqi;

4. Aşkar;

5. Pedaqoji-metodiki;

6. Fundamental.

A) 2, 3, 5, 6

B) 1, 2, 3, 5

C) 3, 4, 6

D) 2, 3, 5

E) 1, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

12. Təhsilənlərin hüquqlarını müəyyən edin.

1. Mənəvi-psixoloji cəhətdən sağlam pədaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
2. Ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək;
3. Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;
4. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
5. Təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnlərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq.

A) 2, 4, 5

B) 1, 3, 5

C) 2, 3, 4

D) 1, 2, 5

E) 1, 2, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

13. Aşağıdakı bəndlərdən hansılar təhsilənlərin vəzifəsidir?

1. Üzrsüz səbəblərdən dərndənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
2. Təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;
3. Qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;
4. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
5. Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdislərə yiyələnmək;
6. Pədaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
7. Təhsil müəssisəsinin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək.

A) 3, 5, 6, 7

B) 1, 3, 4, 7

C) 2, 4, 5, 6

D) 2, 3, 4, 5

E) 1, 2, 5, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

14. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təhsilverənlərin hüquqlarına daxildir:

1. Həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
2. Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;
3. Yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;
4. Şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
5. Təhsillə bağlı inkişafyönlü tədbirlərdə iştirak etmək;
6. Təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək.

A) 2, 3, 6

B) 1, 2, 3

C) 2, 4, 5

D) 1, 3, 4

E) 3, 4, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

15. Aşağıdakılardan hansılar təhsilverənlərin vəzifələrinə aiddir?

1. Uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdislərdən çəkəndirmək, təhsilənlərin təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;
2. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
3. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
4. Elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;
5. Yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;
6. Təhsilənlərin şərəf və ləyaqətinə hörmət etmək;
7. Bilik və bacarıqlarını təkmilləşdirmək üçün məktəbdənkənar təhsil müəssisələrinin imkanlarından istifadə etmək.

A) 3, 6, 7

B) 2, 3, 5

C) 1, 2, 6

D) 2, 4, 6

E) 1, 5, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

16. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə elektron sənəd formasında yaradılan nə verilir?

A) Ərizə

B) Akt

C) Protokol

D) Sərəncam

E) Arayış

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

17. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə nə ödənilir?

A) Sığorta

B) Təzminat

C) Kredit

D) Xidmət haqqı

E) Faiz

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

18. Müvafiq elmi dərəcə almaq üçün təqdim edilən elmi tədqiqat işi necə adlanır?

A) Lisenziya

B) Dissertasiya

C) Attestasiya

D) İnvestisiya

E) Akkreditasiya

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

19. Qeyd olunanlardan hansı ümumi təhsil müəssisəsidir?

A) Peşə təhsil mərkəzləri

B) Xüsusi məktəblər və xüsusi internat məktəbləri

C) Yaradıcılıq və inkişaf mərkəzləri

D) Sanator tipli məktəbəqədər təhsil müəssisəsi

E) Körpələr evi-uşaq bağçası

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

20. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən konservatoriya dedikdə nə başa düşülür?

A) Ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi

B) Müəyyən sahə üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparən ali təhsil müəssisəsi

C) Musiqi sahəsi üzrə subbakalavr və yüksək ixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsi

D) Müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsil müəssisəsi

E) Müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi (şəhərçiyi)

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

21. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, nəyin əsasında həyata keçirilir?

- A) Mövcud təhsil standartları, tədris proqramları və planları
- B) Müxtəlif fondların vəsaitləri
- C) Təhsil müəssisəsinin büdcədən kənar vəsaitləri
- D) Təhsil qrantı proqramı
- E) Dövlət təhsil standartları

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

22. Yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər hansı təhsili bitirmiş məzunlara bərabər tutulur?

- A) Orta ixtisas təhsilini
- B) Tam orta təhsili
- C) Ali təhsili
- D) Ümumi orta təhsili
- E) Əlavə təhsili

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

23. Ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və s.) təşkil edilir. Bəs təmayül sinifləri üzrə şagirdlərin sayı ən azı neçə nəfər olmaqla komplektləşdirilir?

- A) 20 nəfər
- B) 25 nəfər
- C) 10 nəfər
- D) 30 nəfər
- E) 15 nəfər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

24. Aşağıdakılardan hansı biri əlavə təhsilin istiqaməti deyil?

- A) Yaşlıların təhsili
- B) Təkrar ali, orta ixtisas və peşə təhsili
- C) Dərəcələrin yüksəldilməsi
- D) Stajkeçmə və kadrların təkmilləşdirilməsi
- E) Kadrların yenidən hazırlanması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

25. Təhsil sahəsində dövlətin vəzifəsi hansıdır?

- A) Təhsili idarəetmə orqanlarının və dövlət təhsil müəssisələrinin (adambaşına maliyyələşən təhsil müəssisələri daxil olmaqla) nümunəvi ştatlarını və xərc normalarını müəyyən etmək
- B) Peşə, orta ixtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə şagird və tələbə qəbulunu müəyyənləşdirmək
- C) Mütəxəssis-kadrlara, o cümlədən pədaqoji kadrlara olan real tələbatı müəyyənləşdirmək və onların iş yerləri ilə təmin olunmasını tənzimləmək
- D) Milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarını təsdiq etmək və onların icrasına nəzarəti həyata keçirmək
- E) Təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları) təsdiq etmək və təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

26. Uyğunluğu müəyyən edin.

1. Əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi;
2. Orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi;
3. Ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi.

- a) Lisey;
- b) Gimnaziya;
- c) Kollec.

A) 1-a; 2-c; 3-b

B) 1-b; 2-a; 3-c

C) 1-a; 2-b; 3-c

D) 1-b; 2-c; 3-a

E) 1-c; 2-b; 3-a

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

27. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa görə təhsil prosesinin iştirakçılarında kimlər daxildir?

1. Beynəlxalq təşkilatlar;
2. Valideynlər və ya digər qanuni nümayəndələr;
3. Tibbi xidmət işçiləri və digər işçilər;
4. Təhsilalanlar;
5. Dövlət;
6. Peşə mərkəzləri;
7. Təsisçilər.

A) 3, 4, 5, 6

B) 1, 2, 4, 5

C) 2, 3, 4, 7

D) 1, 3, 4, 6

E) 2, 4, 5, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

28. Təhsil müəssisəsinin tipləri və növləri baxımından uyğunluğu müəyyən edin.

1. Mərkəzlər;
2. Uşaq-gənclər şahmat məktəbləri;
3. İstedadlı şagirdlər üçün məktəblər;
4. İnstitutlar.

- a) Ali təhsil müəssisələri;
- b) Ümumi təhsil müəssisələri;
- c) Əlavə təhsil müəssisələri;
- d) Məktəbdənkənar təhsil müəssisələri.

A) 1-a; 2-c; 3-d; 4-b

B) 1-c; 2-d; 3-b; 4-a

C) 1-a; 2-d; 3-b; 4-c

D) 1-c; 2-b; 3-d; 4-a

E) 1-a; 2-b; 3-c; 4-d

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

29. Təhsil qanunvericiliyinə əsasən akkreditasiya və attestasiya arasında nə kimi fərq vardır?

A) Akkreditasiya dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur, attestasiya isə hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin (dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi prosedurudur

B) Akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi prosedurudur, attestasiya isə dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur

C) Akkreditasiya təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi prosedurudur, attestasiya isə dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur

D) Akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi prosedurudur, attestasiya isə hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin (dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi prosedurudur

E) Akkreditasiya hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin (dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər

istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi prosedurudur, attestasiya isə dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

30. Təhsil müəssisəsinin tipləri və növləri baxımından uyğunluğu müəyyən edin.

1. Uşaq musiqi məktəbi;
2. İnstitutlar;
3. Uşaq-gənclər idman-şahmat məktəbləri;
4. Peşə məktəbləri.

- a) Təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr;
- b) Peşə təhsili müəssisələri;
- c) Məktəbdənkənar təhsil müəssisələri;
- d) Əlavə təhsil müəssisələri.

A) 1-a; 3-c; 3-d; 4-b

B) 1-c; 2-d; 3-a; 4-b

C) 1-a; 2-b; 3-c; 4-d

D) 1-d; 2-a; 3-c; 4-b

E) 1-c; 2-a; 3-b; 4-d

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu

31. Aşağıdakılardan hansı biri elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsiplərinə aid deyil?

- A) Azərbaycanşünaslıq istiqamətində aparılan tədqiqatların aparıcılığının təmin edilməsi
- B) Elmin və elmi-innovasiya fəaliyyətinin prioritetliyi
- C) Elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması
- D) Elmi nəticələrin şəffaflığı və ictimaiyyətə açıqlığı
- E) Sağlam rəqabətin təmin edilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

32. Elmi dərəcəsi və elmi əsərləri olan tədqiqatçı kimdir?

- A) Dissertant
- B) Ekspert
- C) Doktorant
- D) Alim
- E) Mütəxəssis

Testin çətinlik dərəcəsi: asan

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

33. Elm sahəsinin inkişafına və elmi tədqiqatlara xarici investisiya qoyuluşu hansı Qanuna uyğun olaraq həyata keçirilir?

- A) "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyası Qanununa
- B) "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa
- C) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa
- D) "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununa
- E) "Xarici investisiyanın qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa

Testin çətinlik dərəcəsi: asan

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

34. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyası qaydaları müəyyən edilir:

- A) Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə
- B) Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi ilə
- C) Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə
- D) Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə
- E) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

35. Elmi məhsullar və xidmətlər bazarı nə deməkdir?

A) Elmi işin, elmi-texniki fəaliyyətin elmi, texniki və ictimai-siyasi tələblərə uyğunluğunun müəyyən edilməsi, rəyləndirilməsi və qiymətləndirilməsi

B) Elmi fəaliyyətin nəticələrinin və məhsullarının mübadiləsi prosesində yaranan münasibətlər sistemi və onların reallaşdırıldığı xüsusi bazar

C) Elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesi

D) Elmi və elmi-texniki fəaliyyətinin yoxlanılması nəticəsinə uyğun informasiyalar, bu informasiyaları özündə əks etdirən sənədlər, fiziki predmetlər və digər maddi məlumat daşıyıcıları

E) Elmi fəaliyyətin məzmun və vasitələrinin, elmi nəticə və məhsulların, həmçinin onların tətbiqi texnologiyalarının və istifadə üsullarının yenilik xarakterinə malik olması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

36. Azərbaycan Respublikasında elmi dərəcələr və elmi adlar hansı müddətə verilir?

A) Beş illik

B) Ömürlük

C) Üç illik

D) On illik

E) Müvəqqəti

Testin çətinlik dərəcəsi: asan

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

37. Elmi müəssisə və təşkilatlarda elmi işçilərin attestasiyası hansı məqsədlə aparılır?

A) Elmi işçinin ixtisasının, peşə hazırlığının azaldılması üçün müvafiq tələblərin müəyyən edilməsi

B) İnkişaf etmiş ölkələrin biliklərə əsaslanan, innovativ xarakterli inkişaf təcrübəsi və problemlərinin öyrənilməs

C) Elmi işçilərin qabiliyyətindən istifadə edilməsi perspektivlərinin aşkar edilməsi və onların peşəkarlıq səviyyələrinin yüksəldilməsinin stimullaşdırılması

D) Zəmanətli satış bazarlarının təmin edilməsi və xarici bazarlara çıxışının həvəsləndirilməsi və himayə edilməsi

E) Ölkənin karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi, neft, neft-kimya sənayesi sahələrinin və qeyri-neft sektorunun inkişafı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

38. Elmi problemlər üzrə elmi şuralarda konkret istiqamətlər üzrə dissertasiya mövzuları müzakirə edilərək təsdiq edilir, həmin istiqamətlərin aktual hesab edilən məsələləri müzakirəyə çıxarılır və nə qəbul olunur?

A) Protokol

B) Akt

C) Qərar

D) Arayış

E) Çıxarış

Testin çətinlik dərəcəsi: asan

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

39. Elmi müəssisə və təşkilatların ali idarəetmə orqanı necə adlanır?

A) Beynəlxalq Şura

B) Müşahidə Şurası

C) İctimai Şura

D) Nəzarət Şurası

E) Elmi Şura

Testin çətinlik dərəcəsi: asan

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

40. Müəllifini, götürülmə mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim etmək necə adlanır?

- A) Elmi plagiat
- B) Elmi innovasiya
- C) Elmi etika
- D) Elmi ekspertiza
- E) Elmi fəaliyyət

Testin çətinlik dərəcəsi: asan

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

41. Elm sahəsində beynəlxalq əməkdaşlıq nəyin əsasında həyata keçirilir?

- A) Dövlət və sosial proqramlar
- B) Hüquqi və fiziki şəxslərin birbaşa bağladığı müqavilələr
- C) Təhsil müəssisəsinin nizamnaməsi
- D) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
- E) Xidmət müqavilələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

42. Aşağıdakılardan hansı elmi işçilərin vəzifəsidir?

- A) Elmi nəticələrin müəllifi olmaq, əqli mülkiyyət hüquqlarının tanınması və qorunması üçün vəsatət qaldırmaq
- B) Elmi bilikləri və ölkənin sosial-iqtisadi və ictimai-mədəni həyatında baş verən prosesləri və əldə edilən nəticələri elmi cəhətdən əsaslandıraraq təhlil və təbliğ etmək
- C) Müəllifi və ya hüquqi sahibi olduğu elmi nəticələrin tətbiqindən gəlir əldə etmək və müəllif qonorarı almaq
- D) İnsana, cəmiyyətə və ətraf mühitə mənfi təsir göstərən elmi tədqiqatlarda iştirak etməkdən əsaslandırılmış şəkildə imtina etmək
- E) Elmi tədqiqatların dövlət büdcəsinin vəsaitləri və digər qanuni mənbələr hesabına maliyyələşdirilməsi üzrə müsabiqələrdə iştirak etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

43. Əqli mülkiyyət hüquqlarını pozma hansı məsuliyyətə səbəb olur?

- A) İntizam
- B) Sosial
- C) Xüsusi
- D) İctimai
- E) Cinayət

Testin çətinlik dərəcəsi: orta

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

44. Dövlət elmi tədqiqat institutunun və ali təhsil müəssisələrinin elmi qurumlarının elmi şurası təcrübəli və yüksəkixtisaslı elmi və inzibati işçilərdən, eləcə də elmi tədqiqat institutunun nizamnaməsinə uyğun olaraq məqsəd və vəzifələrinin həyata keçirilməsində maraqlı olan digər qurumların nümayəndələrindən ibarət olmaqla, neçə il müddətinə formalaşdırılır?

- A) 1 il
- B) 5 il
- C) 10 il
- D) 3 il
- E) 2 il

Testin çətinlik dərəcəsi: orta

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

45. Qeyd olunanlardan biri elmi işçilərin hüququdur:

- A) Elmi fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək
- B) Azərbaycançılıq ideyalarını təbliğ etmək, milli-mənəvi və ümumbəşəri dəyərləri, milli ənənələri dəstəkləmək və inkişaf etdirmək
- C) Elmi ixtisas səviyyəsini artırmaq və müsabiqələrdə iştirak etmək

D) Elmi proqram və layihələrin, elmi nəticələrin, eksperimental tədqiqatların ekspertizasını obyektiv həyata keçirmək

E) Məxfi qrif altında yerinə yetirilən elmi işlərin mövzu və nəticələrini yaymamaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

46. Yüksəkixtisaslı elmi kadrların hazırlanması ilə bağlı aşağıdakı mülahizələrdən hansı biri düzgündür?

A) Elmi və elmi-pedaqoji fəaliyyətlə məşğul olan şəxsin magistr elmi-ixtisas dərəcəsinə və ya ona bərabər tutulan ali təhsilə malik olması müəyyən hallarda zəruridir

B) Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması yalnız dövlət sifarişi əsasında həyata keçirilir

C) Doktorantura yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr potensialına, zəruri maddi-texniki bazaya və müvafiq infraqstruktura malik olan elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində yaradılır

D) Doktoranturanın yaradılması, doktoranturaya qəbul, o cümlədən dissertant kimi təhkim olunma qaydaları, təhsilalma formaları və təhsil müddəti müvafiq proqramlarla müəyyən edilir

E) Xarici ölkələrin ali təhsil müəssisələrində və elmi mərkəzlərində yüksəkixtisaslı elmi kadr hazırlığı yalnız ödənişli əsaslarla həyata keçirilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

47. "Elm haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı elmi rütbəyə aid deyil?

A) Həqiqi üzv

B) Elmi üzv

C) Fəxri üzv

D) Xarici üzv

E) Müxbir üzv

Testin çətinlik dərəcəsi: orta

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

48. Elmin inkişaf prioritetlərinin zənginləşdirilməsi hansı istiqamətlərdə həyata keçirilir?

A) Azərbaycançılıq ideologiyasının elmi-nəzəri əsaslarının tədqiqi

B) Elmi kadr hazırlığının səmərəliliyinin yüksəldilməsi və ölkənin elm və innovasiya potensialının gücləndirilməsi

C) Elm sahələri üzrə elmi tədqiqatların integrativ xarakterinin formalaşdırılması

D) Milli demoqrafik inkişaf proseslərinin, məskunlaşma və sosial inkişaf problemlərinin tədqiqi

E) Kosmosun tədqiqi və bununla bağlı olan digər elm sahələri üzrə fundamental və tətbiqi tədqiqatların genişləndirilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

49. Elmi və elmi-texniki fəaliyyətin tətbiqi üçün nəzərdə tutulan, konkret informasiya daşıyıcısında əks olunan, maddi və ictimai dəyərə malik nəticə (yeni biliklər, texniki həllər, işləmələr və digər) dedikdə nə başa düşülür?

A) Elmi məhsul

B) Elmi fəaliyyət

C) Elmi iş

D) Elmi yaradıcılıq

E) Elmi innovasiya

Testin çətinlik dərəcəsi: orta

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

50. Verilənlərdən biri elmi işçinin ixtisas səviyyəsini müəyyən edən əsas göstəricilərdən deyil:

A) Xüsusi elmi hazırlıq (doktorantura, adyunktura, dissertantura)

B) Elmi nailiyyətlərinə görə dövlət və beynəlxalq elmi təşkilatlar tərəfindən verilən fəxri ad və titullar

C) Çap olunmuş elmi əsərləri, xüsusi təsir göstəricisinə malik olan və istinad indeksli elmi jurnallarda nəşr olunan elmi məqalələr

D) Magistratura (rezidentura) və ona bərabər tutulan ali təhsil

E) Elmi dərəcə (elm sahələri üzrə fəlsəfə doktoru, elmlər doktoru, dosent və professor)

Testin çətinlik dərəcəsi: orta

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

51. Dövlət büdcəsi hesabına elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi hansı formalarda həyata keçirilir?

1. Kredit maliyyələşdirilməsi;
2. Proqram məqsədli maliyyələşdirmə;
3. Baza maliyyələşdirilməsi;
4. Beynəlxalq maliyyələşdirmə;
5. Qrant maliyyələşdirilməsi;
6. Xüsusi maliyyələşdirmə;

A) 2, 3, 6

B) 1, 4, 6

C) 2, 3, 5

D) 1, 2, 3

E) 3, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

52. Elmi müəssisə və təşkilatların idarə edilməsi hansı prinsiplər əsasında həyata keçirilir?

1. Şəffaflıq;
2. Elmi yaradıcılıq azadlığı;
3. Bərabərlik;
4. Aşkarlıq;
5. Qanunçuluq;
6. Millilik;
7. Özünüidarə azadlığı;
8. Vəhdətlik.

A) 1, 4, 7, 8

B) 3, 5, 6, 7

C) 2, 3, 4, 8

D) 1, 2, 4, 7

E) 2, 4, 6, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

53. Hansı müəssisələr müstəqil və ya elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin, habelə müxtəlif qurumların nəzdində fəaliyyət göstərir? Tam və doğru cavabı müəyyən edin.

1. Təcrübi-konstruktor;
2. Təcrübi-istehsal;
3. Layihə-texnoloji;
4. Layihə-konstruktor;
5. Texnoloji-konstruktor;
6. Texnoloji-istehsal.

A) 1, 2, 3, 4

B) 2, 3, 4, 6

C) 3, 4, 5

D) 1, 2, 6

E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

54. Aşağıdakılardan hansı elmi işçilərin hüquqlarıdır?

1. Elmi tədqiqatların dövlət büdcəsinin vəsaitləri və digər qanuni mənbələr hesabına maliyyələşdirilməsi üzrə müsabiqələrdə iştirak etmək;
2. Həmkarlar ittifaqlarında, assosiasiyalarda və digər ictimai birliklərdə təmsil olunmaq;
3. Qrant almaq və gəlir əldə etmək;
4. Elmi etikaya riayət etmək, plagiatı yol verməmək, yaradıcı, ləyaqətli, məsuliyyətli, müstəqil və təşəbbüskar olmaq;
5. Elmi fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
6. Attestasiyadan keçmək.

A) 2, 3, 6

B) 1, 2, 3

C) 2, 4, 5

D) 1, 3, 4

E) 3, 4, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

55. Elmi müəssisə və təşkilatlarda hansı elmi işçi vəzifələri müəyyən edilir?

1. Aparıcı geoloq;
2. Baş konstruktor;
3. Böyük psixoloq;
4. Kiçik elmi işçi;
5. Baş mühəndis;
6. Opponent;
7. Aparıcı texnoloq.

A) 2, 4, 5, 7

B) 1, 3, 4, 5

C) 3, 4, 5, 6

D) 1, 2, 3, 7

E) 2, 3, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

56. Elmi fəaliyyət sahəsində hansı qaydaların müəyyənləşdirilməsi elmi fəaliyyət sahəsində dövlətin əsas vəzifəsidir?

1. Nəzarət;
2. Tədqiqat;
3. Əlaqələndirmə;
4. Təchizat;
5. Ekspertiza;
6. Proqnozlaşdırma;

A) 3, 5, 6

B) 2, 3, 4

C) 1, 3, 6

D) 2, 4, 5

E) 1, 2, 3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

57. "Elm haqqında" Azərbaycan Respublikasının Qanununu pozan şəxslər Azərbaycan Respublikasının hansı Məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar?

1. İnzibati Prosesual Məcəllə;
2. Mülki Məcəllə;
3. Cinayət Məcəlləsi;
4. İnzibati Xətalər Məcəlləsi;
5. Cinayət Prosesual Məcəlləsi.

A) 1, 3, 5

B) 2, 3, 5

C) 1, 2, 4

D) 3, 4, 5

E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

58. Elmi etika və elmi nəticələrlə bağlı hüquqların pozulması hallarına aiddir:

1. Nəticənin tədqiqat prosesinə uyğun gəlməməsi;
2. Müəlliflərin dəyişdirilməsi və ya şərikli müəlliflik hüququnun pozulması;
3. Müəlliflik hüququnun pozulması – elmi təhlil
4. Dublikatlaşdırma və ya eyni mətnin digər adla təkrar nəşri;
5. Əqli mülkiyyət hüquqlarının tanınması və qorunması;
6. Alınan nəticənin əsaslı olaraq dəyişdirilməsi və ya təhrif edilməsi.

A) 2, 4, 6

B) 1, 2, 3

C) 3, 4, 5

D) 2, 3, 6

E) 1, 2, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

59. "Elm haqqında" Azərbaycan Respublikasının Qanununa görə elmi müəssisə və təşkilatların idarə edilməsi hansı prinsiplər əsasında həyata keçirilə bilməz?

1. Şəffaflıq;

2. Elmi yaradıcılıq azadlığı;
3. Səmərəlilik;
4. Aşkarlıq;
5. Humanistlik;
6. Dünyəvilik;
7. Özünüidarə azadlığı;
8. Fasiləsizlik.

A) 2, 4, 6, 8

B) 1, 3, 4, 6

C) 2, 3, 5, 7

D) 3, 5, 6, 8

E) 1, 2, 5, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

60. Elmi işçilərin vəzifələrini müəyyənləşdirin.

1. Elmi bilikləri və ölkənin sosial-iqtisadi və ictimai-mədəni həyatında baş verən prosesləri və əldə edilən nəticələri elmi cəhətdən əsaslandıraraq təhlil və təbliğ etmək;
2. Qrant almaq və gəlir əldə etmək;
3. Elmi proqram və layihələrin, elmi nəticələrin, eksperimental tədqiqatların ekspertizasını obyektiv həyata keçirmək;
4. Həmkarlar ittifaqlarında, assosiasiyalarda və digər ictimai birliklərdə təmsil olunmaq;
5. Azərbaycançılıq ideyalarını təbliğ etmək, milli-mənəvi və ümumbəşəri dəyərləri, milli ənənələri dəstəkləmək və inkişaf etdirmək;
6. Elmi tədqiqatların dövlət büdcəsinin vəsaitləri və digər qanuni mənbələr hesabına maliyyələşdirilməsi üzrə müsabiqələrdə iştirak etmək.

A) 2, 4, 5

B) 1, 3, 5

C) 2, 3, 4

D) 1, 2, 5

E) 1, 2, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

61. Elmi işçilərin işə qəbulu Azərbaycan Respublikasının hansı Qanunu ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir?

- A) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə
- B) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
- C) "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa
- D) Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə
- E) "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

62. Xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikası ərazisində elmi və elmi-texniki fəaliyyətinə hansı halda yol verilir?

- A) Elmi tədqiqat üzrə yeni kəşf elədiyi halda
- B) Onların beynəlxalq elmi və elmi-texniki fəaliyyətlə məşğul olduqları halda
- C) Onların Azərbaycan Respublikasında dövlət qeydiyyatına alındığı halda
- D) Yaradıldığı və ya fəaliyyətinə xitam verildiyi halda
- E) Onların təşkilati-hüquqi formasının dəyişdirildiyi halda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

63. Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin doktoranturasını (dissertantlığını, adyunkturasını) müvəffəqiyyətlə bitirən və elmi dərəcəyə layiq görülən müvafiq elm sahəsi üzrə fəlsəfə doktorlarına və elmlər doktorlarına vahid formalı dövlət sənədi olan nə verilir?

- A) Arayış
- B) Sərəncam
- C) Diplom
- D) Əmr
- E) Attestat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

64. Elmi müəssisələrdə və ali təhsil müəssisələrində çalışan elmi işçilərə və doktorantlara Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, hansı məzuniyyət verilir?

- A) Yaradıcılıq məzuniyyəti
- B) Ümumi məzuniyyət
- C) Əmək məzuniyyəti
- D) Xüsusi məzuniyyət
- E) Sosial məzuniyyət

Testin çətinlik dərəcəsi: asan

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

65. Akkreditasiyadan keçməmək haqqında qərar hansı qurum tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər?

- A) Hüquqi şəxs tərəfindən
- B) Bələdiyyə tərəfindən
- C) Vəzifəli şəxs tərəfindən
- D) Yerli özünüidarəetmə orqanı tərəfindən
- E) Məhkəmə tərəfindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

66. Akkreditasiyadan keçən elmi müəssisələrə (təşkilatlara) akkreditasiya haqqında şəhadətnamə verilir. Bəs akkreditasiyadan keçə bilməyən elmi müəssisə (təşkilat) nə qədər müddətə təkrar akkreditasiyadan keçmək hüququna malikdir?

- A) 2 (iki) il
- B) 3 (üç) il
- C) 12 (on iki) ay
- D) 5 (beş) il
- E) 6 (altı) ay

Testin çətinlik dərəcəsi: orta

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

67. "Elm haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq texnopark nə deməkdir?

A) Elmtutumlu məhsulların istehsalını və satışını həyata keçirmək məqsədilə fundamental və tətbiqi tədqiqatları, təcrübi-konstruktor işləmələrini, təhsil və sahibkarlıq fəaliyyətini özündə birləşdirən innovasiya strukturu

B) Yeni texnologiyaların yaradılmasını və mənimsənilməsini, müasir avadanlıq, cihaz və qurğuların istehsalını və onların kommersiya əsasında reallaşdırılmasını kompleks şəkildə həyata keçirən qabaqcıl texnologiyalara malik struktur və ya hüquqi şəxs

C) Elmi tədqiqat və təhsil komplekslərinə, "beyin mərkəzlərinə", zavodlara, firma və şirkətlərə, geniş və xüsusi güzəştli şəraitin yaradıldığı əraziyə malik olan elm-sənaye kompleksi və ya sənaye şəhərciyi

D) İnnovasiya fəaliyyəti subyektlərinə elmi, istehsal, kadr, hüquqi, marketinq, lizinq, məsləhət və digər xidmətlərin təqdim edilməsini təmin edən hüquqi şəxs

E) Elmtutumlu yeni texnologiyaların və yüksək texniki səviyyəli məhsulların işlənilib hazırlanması və istehsalata tətbiq edilməsi məqsədilə yaradılan çoxprofilli, inkişaf etmiş sənaye sahələrinə və infrastruktura malik olan elm-sənaye kompleksi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

68. Elmi və elmi-texniki fəaliyyətin ekspertizası hansı hallarda aparıla bilməz?

A) Elmi fəaliyyət sahəsində dövlət siyasəti və elmin inkişafının prioritet istiqamətləri müəyyən edildikdə

B) Müvafiq icra hakimiyyəti orqanlarının və ya məhkəmənin qərarı olduqda

C) Dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilən elmi proqram və layihələr hazırlandıqda

D) Xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin attestasiyası və ya akkreditasiyası keçirildikdə

E) Elmi proqram və layihələrdə iştirak etmək üçün müsabiqələr keçirildikdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

69. Elmi müəssisə və təşkilatların idarə edilməsi ilə bağlı aşağıdakı müddəalardan yalnız biri düzgündür:

- A) Elmi müəssisə və təşkilatların idarə edilməsi aşkarlıq, şəffaflıq, özünüidarə və elmi yaradıcılıq azadlığı prinsipləri əsasında həyata keçirilir
- B) Dövlət elmi müəssisə və təşkilatının rəhbəri müvafiq Qanuna uyğun olaraq seçilir və ya təyin edilir
- C) Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan elmi müəssisə və təşkilatların elmi işçilərinin yarısından çoxunu xarici vətəndaşlar təşkil etməlidir
- D) Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, elmi müəssisə və təşkilatlar yalnız öz nizamnaməsinə uyğun olaraq idarə edilir
- E) Bələdiyyə və özəl elmi müəssisə və ya təşkilatın rəhbəri onların təsisçiləri tərəfindən müvafiq Qanuna uyğun olaraq seçilir və ya təyin edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

70. Elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsipi hansıdır?

- A) Elmin davamlı və sistemli inkişafının təmin edilməsi
- B) Milli demoqrafik inkişaf proseslərinin, məskunlaşma və sosial inkişaf problemlərinin tədqiqi
- C) Əqli mülkiyyət hüququnun qorunması
- D) Elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi
- E) Biliklərə əsaslanan intellektual cəmiyyətin və iqtisadiyyatın formalaşdırılması problemlərinin tədqiqi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

71. Uyğunluğu müəyyən edin.

1. Adyunktura;
2. Fəxri üzv;
3. Professor.

a) Xüsusi elmi hazırlıq;

- b) Elmi ad;
- c) Elmi rütbə.

A) 1-a; 2-b; 3-c

B) 1-b; 2-c; 3-a

C) 1-c; 2-a; 3-b

D) 1-a; 2-c; 3-b

E) 1-c; 2-b; 3-a

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

72. Texnoloji inkubator və texnopark arasında nə kimi fərq vardır?

A) Texnoloji inkubator çoxprofilli, inkişaf etmiş sənaye sahələrinə və infrastruktura, elmi tədqiqat və təhsil komplekslərinə, "beyin mərkəzlərinə", zavodlara, firma və şirkətlərə, geniş və xüsusi güzəştli şəraitin yaradıldığı əraziyə malik olan elm-sənaye kompleksidir, texnopark isə elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxsdir

B) Texnoloji inkubator innovasiya fəaliyyəti subyektlərinə elmi, istehsal, kadr, hüquqi, marketing, lizinq, məsləhət və digər xidmətlərin təqdim edilməsini təmin edən hüquqi şəxsdir, texnopark isə yeni texnologiyaların yaradılmasını və mənimsənilməsini, müasir avadanlıq, cihaz və qurğuların istehsalını və onların kommersiya əsasında reallaşdırılmasını kompleks şəkildə həyata keçirən qabaqcıl texnologiyalara malik struktur və ya hüquqi şəxsdir

C) Texnoloji inkubator innovasiya fəaliyyəti subyektlərinə elmi, istehsal, kadr, hüquqi, marketing, lizinq, məsləhət və digər xidmətlərin təqdim edilməsini təmin edən hüquqi şəxsdir, texnopark isə çoxprofilli, inkişaf etmiş sənaye sahələrinə və infrastruktura, elmi tədqiqat və təhsil komplekslərinə, "beyin mərkəzlərinə", zavodlara, firma və şirkətlərə, geniş və xüsusi güzəştli şəraitin yaradıldığı əraziyə malik olan elm-sənaye kompleksidir

D) Texnoloji inkubator yeni texnologiyaların yaradılmasını və mənimsənilməsini, müasir avadanlıq, cihaz və qurğuların istehsalını və onların kommersiya əsasında reallaşdırılmasını kompleks şəkildə həyata keçirən qabaqcıl texnologiyalara malik struktur və ya hüquqi şəxsdir, texnopark isə elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxsdir

E) Texnoloji inkubator yeni texnologiyaların yaradılmasını və mənimsənilməsini, müasir avadanlıq, cihaz və qurğuların istehsalını və onların kommersiya əsasında reallaşdırılmasını kompleks şəkildə həyata keçirən qabaqcıl texnologiyalara malik struktur və ya hüquqi şəxsdir, texnopark isə innovasiya fəaliyyəti subyektlərinə elmi, istehsal, kadr, hüquqi,

marketing, lizing, məsləhət və digər xidmətlərin təqdim edilməsini təmin edən hüquqi şəxsdir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

73. Uyğunluğu müəyyən edin.

1. Daim öz elmi səviyyəsini, bilik və təcrübəsini yüksəltmək, elmi araşdırmalara yaradıcı (kreativ) yanaşmaq, innovasiyaları dəstəkləmək, elmi məqalələr nəşr etdirmək;
2. Məxfi qrif altında yerinə yetirilən elmi işlərin mövzu və nəticələrini yaymamaq;
3. Birgə elmi fəaliyyət barədə müqavilə bağlamaq;
4. Elmi nəticələrə əsaslanaraq, elmi dərəcə və elmi ad almaq üçün müraciət etmək.

- a) Elmi işçinin hüququ;
- b) Elmi işçinin vəzifəsi.

A) 2 və 3 - a;
1 və 4 - b

B) 1 və 3 - b;
2 və 4 - a

C) 2 və 3 - b;
1 və 4 - a

D) 1 və 3 - a;
2 və 4 - b

E) 1 və 2 - b;
3 və 4 - a

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

74. Elmi tədqiqat institutunun ali idarəetmə orqanı olan Elmi şura nə kimi funksiyaları yerinə yetirir (tam və doğru cavab)?

1. Elmi fəaliyyət sahəsində proqnozlaşdırma, nəzarət, əlaqələndirmə qaydalarını, ekspertiza və təchizat normativlərini müəyyənləşdirir;
2. Hər il öz iş planını və reqlamentini təsdiq edir;
3. Müxtəlif sosial həvəsləndirmə vasitələrindən və mexanizmlərindən istifadə olunmasını təmin edir;
4. Ali attestasiya orqanı qarşısında elmi adlar verilməsinə dair vəsatət qaldırır;
5. Elmi arxivlərin müasir tələblərə uyğun maddi-texniki baza və infrastrukturunun yaradılmasını təmin edir.

A) 2 və 4

B) 1 və 5

C) 3 və 4

D) 1, 2, 4

E) 2, 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

75. Elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirin.

1. Elmi etikanın qorunması;

2. Elm sahələri üzrə elmi tədqiqatların integrativ xarakterinin formalaşdırılması;

3. Dünya elm məkanına inteqrasiya;

4. Elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi;

5. Elmin və elmi-innovasiya fəaliyyətinin prioritetliyi;

6. Milli demoqrafik inkişaf proseslərinin, məskunlaşma və sosial inkişaf problemlərinin tədqiqi.

A) 1, 2, 5

B) 2, 3, 6

C) 1, 3, 5

D) 3, 5, 6

E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

76. Dissertasiya şurası olmayan ixtisaslar üzrə necə dissertasiya şuraları yaradıla bilər?

A) Əsas

B) Birdəfəlik

C) Baza

D) Ömürlük

E) İctimai

Testin çətinlik dərəcəsi: asan

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

77. Müvafiq qanunvericiliyə görə elmi fəaliyyət subyektləri dedikdə başa düşülür:

A) Əsasən praktik məqsədlərin həyata keçirilməsi və konkret məsələlərin həlli üçün yeni biliklərin əldə edilməsi və tətbiqini nəzərdə tutan elmi tədqiqatlar

B) Elmi fəaliyyətin nəticələrinin və məhsullarının mübadiləsi prosesində yaranan münasibətlər sistemi və onların reallaşdırıldığı xüsusi bazar

C) Təbiətin və cəmiyyətin quruluşu və inkişafı haqqında yeni biliklərin əldə edilməsinə yönəlmiş nəzəri və təcrübi elmi tədqiqatlar

D) Elmi və elmi-texniki fəaliyyətinin yoxlanılması nəticəsinə uyğun informasiyalar, bu informasiyaları özündə əks etdirən sənədlər, fiziki predmetlər və digər maddi məlumat daşıyıcıları

E) Elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların ictimai birlikləri, həmçinin elmi fəaliyyətin iştirakçıları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

78. Aşağıdakılardan hansı biri tədqiqat universitetinin əsas vəzifələrindən deyil?

A) Təhsilverənlərin və təhsilənlərin elmi tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə elm və təhsilin inteqrasiyasını təmin etmək

B) Fundamental və tətbiqi elmi tədqiqatları həyata keçirmək

C) Magistratura (rezidentura) təhsilinin, yüksəkixtisaslı elmi kadr hazırlığı proqramlarının inkişaf etmiş sistemini formalaşdırmaq

D) Yüksək texnologiyalara əsaslanan elmtutumlu sahələrin rəqabətqabiliyyətli kadr və elmi-informasiya təminatını həyata keçirmək

E) Elmi nəticələrin və müasir texnologiyaların tətbiqinə şərait yaratmaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

79. Dövlət ali elmi təşkilatının ali idarəetmə orqanı necə adlanır?

A) Elmi Şura

B) Metodiki Şura

C) Ümumi yığıncaq

D) Pedaqoji Şura

E) İdarə Heyəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

80. Elmi müəssisə və təşkilatlarda hansı elmi işçi vəzifələri müəyyən edilir?

1. Bioloq;
2. Mühəndis;
3. Opponent;
4. Texnoloq;
5. Assistent;
6. Geoloq;
7. Konstruktor.

A) 2, 4, 5, 7

B) 1, 3, 4, 5

C) 3, 4, 5, 6

D) 1, 2, 3, 7

E) 2, 3, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu

81. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında məktəbə hazırlıq təhsilinin icbariliyinin neçə il təmin olunması nəzərdə tutulub?

A) Beş il

B) Dörd il

C) Üç il

D) İki il

E) Bir il

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. AR Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

82. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması strateji istiqamətinə aid olan hədəfi müəyyən edin.

- A) Təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması
- B) Təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin yaradılması
- C) Əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması
- D) Təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması
- E) Tənzimləmə və idarəetmə funksiyalarını həyata keçirən dövlət qurumlarının səlahiyyət dairəsinin yenidən müəyyənləşdirilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. AR Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

83. Aşağıdakılardan hansı biri təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılmasına aid deyil?

- A) Təhsil proqramları, tədris resursları, təlim metodikaları, təhsilverənlər, təhsil müəssisələri arasında sağlam rəqabətin stimullaşdırılması, rəqabət elementlərinin müəyyənləşdirilməsi və tətbiq edilməsi
- B) Keyfiyyətin yaxşılaşdırılması üçün stimullaşdırma mexanizmlərinin, təhsil sistemində innovativ fəaliyyəti stimullaşdıran qrant sisteminin yaradılması və tətbiqi
- C) Təhsil müəssisələrinin infrastrukturuna dair norma, standart və qaydaların təkmilləşdirilməsi
- D) Qabaqcıl beynəlxalq təcrübə əsasında məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin müstəqil sertifikatlaşdırma (lisenziyalaşdırma) sisteminin yaradılması
- E) Beynəlxalq təhsil proqramlarının tanınması və təhsil müəssisələrində dövlət təhsil proqramları ilə yanaşı ödənişli əsaslarla tətbiqi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. AR Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

84. Verilənlərdən hansı təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılmasına aid ola bilməz?

1. Təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq üçün maliyyə mexanizmlərinin, o cümlədən

- tələbə kreditləri sisteminin genişləndirilməsi;
2. Müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması;
 3. Təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin yaradılması;
 4. Təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi;
 5. Müasir, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil infrastrukturunun, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlərin ayrılması;
 6. Təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması.

A) 1, 2, 3

B) 2, 4, 6

C) 3, 4, 5

D) 1, 4, 6

E) 2, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. AR Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

85. Təfəkkürün və şəxsiyyətin inkişafına yönəlmiş, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim, qiymətləndirmə metodologiyası və resurslarının inkişafı strateji hədəfinə aid olan tədbirləri müəyyən edin.

1. Müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiq edilməsi;
2. Təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması;
3. Yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması;
4. İstedadın aşkar edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəyə uyğun diaqnostik metodikalardan, psixometrik vasitələrin hazırlanması və bütün təhsil müəssisələrində tətbiqinin təmin edilməsi.

A) 1, 3

B) 2, 3

C) 3, 4

D) 1, 2

E) 2, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. AR Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

86. Azərbaycan Turizm və Menecment Universitetində Avstriyanın hansı universiteti ilə beynəlxalq ikili diplom proqramı həyata keçirilir?

- A) Strasburq Universiteti
- B) Heriot-Vat Universiteti
- C) Maastrixt Menecment Məktəbi
- D) Krems Tətbiqi Elmlər Universiteti
- E) Miçiqaq Dövlət Universiteti

Testin çətinlik dərəcəsi: asan

İstinad: 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı. AR Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir

87. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)" layihəsi çərçivəsində hansı ixtisaslar üzrə kadr hazırlığı aparır?

- A) Texniki
- B) Humanitar
- C) İctimai
- D) Sosial
- E) İqtisadi

Testin çətinlik dərəcəsi: asan

İstinad: 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı. AR Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir

88. 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində inzibati heyətin təlimi proqramlarının, elmi-pedaqoji heyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi üçün hansı tədbirin həyata keçirilməsi nəzərdə tutulur?

A) Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil alanların işəgötürənlərlə birbaşa əlaqələndirilməsi, araşdırma və təhsil nailiyyətlərinin monitoring sisteminin yaradılması

B) Xarici ali təhsil müəssisələrində çalışan azərbaycanlı mütəxəssislərin beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsinin təmin olunması

C) Xaricdə doktorantura səviyyəsi üzrə təhsil almış şəxslərin Azərbaycan Respublikasında işlə təmin olunmaları məqsədilə tədbirlər görülməsi, bununla bağlı normativ hüquqi aktların müddələrinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

D) Dövlət Proqramına uyğun olaraq təhsil sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, o cümlədən xaricdə doktorantura səviyyəsi üzrə təhsil alacaq şəxslərin seçiminə və onların təhsillərinin maliyyələşdirilməsinə dair normativ hüquqi aktların hazırlanması

E) Azərbaycan Respublikası vətəndaşlarının doktorantura səviyyəsi üzrə təhsil almaları üçün ixtisas istiqamətləri üzrə beynəlxalq reytingləri nəzərə alınmaqla xarici ali təhsil müəssisələrinin siyahısının müəyyən edilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı. AR Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir

89. Uyğunluğu müəyyən edin.

1. "ADA" Universiteti;
2. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti;
3. Azərbaycan Turizm və Menecment Universiteti;
4. Bakı Ali Neft Məktəbi.

- a) Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti;
- b) Böyük Britaniyanın Heriot-Vat Universiteti;
- c) "Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)";
- d) Niderlandın Maastrixt Menecment Məktəbi.

A) 1-c; 2-b; 3-d; 4-a

B) 1-d; 2-c; 3-a; 4-b

C) 1-b; 2-c; 3-d; 4-a

D) 1-c; 2-a; 3-d; 4-b

E) 1-b; 2-d; 3-c; 4-a

Testin çətinlik dərəcəsi: çətin

İstinad: 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı. AR Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir

90. 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının icrasından əldə olunması gözlənilən nəticələrə aid deyil:

1. Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının genişləndirilməsi;
2. Yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi;
3. Ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunmuş peşə və ixtisaslar üzrə yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına nail olunması;
4. İşəgötürənlərlə əlaqələrin qurulması nəticəsində Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış məzunların işlə təminatı;
5. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris olunan beynəlxalq ikili diplom proqramlarının beynəlxalq akkreditasiyasına nail olunması;
6. İnsan kapitalının inkişafına dövlət dəstəyinin davam etdirilməsi;
7. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsi.

A) 2, 6, 7

B) 1, 3, 6

C) 3, 5, 7

D) 2, 5, 6

E) 1, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı. AR Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir

91. Təhsil müəssisəsinin və təhsil proqramlarının akkreditasiyadan keçmədiyi təqdirdə, yenidən keçirilmiş akkreditasiya necə adlanır?

A) Daxili keyfiyyət təminatı

B) Təkrar attestasiya

C) Beynəlxalq akkreditasiya

D) Xarici keyfiyyət təminatı

E) Təkrar akkreditasiya

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

92. Akkreditasiya şəhadətnaməsi üzrə təqdim edilmiş elektron sənədin həqiqiliyi hansı Qanuna uyğun olaraq yoxlanıla bilər?

- A) "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa
- B) "Elm haqqında" Azərbaycan Respublikasının Qanununa
- C) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa
- D) "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa
- E) "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

93. Akkreditasiya şəhadətnaməsi nədir?

- A) Təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramlarının icrasının dövlət təhsil standartlarına uyğunluğunun qiymətləndirilməsi üzrə ölçülər
- B) Akkreditasiya meyarları əsasında təhsil müəssisəsinin təhsilin keyfiyyət səviyyəsinin təmin olunmasına dair ümumi fəaliyyəti
- C) Xarici keyfiyyət təminatı qurumu tərəfindən hazırlanmış qayda və meyarlar əsasında keçirilən təhsilin keyfiyyətinə təminat yaradan prosedür
- D) "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə elektron sənəd formasında yaradılan və elektron formada verilən təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd
- E) Təhsil müəssisəsinin fəaliyyətinin keyfiyyət səviyyəsinin və onun daxili keyfiyyət təminatı sisteminin effektivliyinin qiymətləndirilməsi prosesi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

94. Akkreditasiya şəhadətnaməsində bütün məlumatlar hansı dillərdə yazılır?

- A) Rus və ingilis

- B) Türk və rus
- C) Azərbaycan və ingilis
- D) Türk və ingilis
- E) Azərbaycan və rus

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

95. Təhsil müəssisəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hərəkətlərindən (hərəkətsizliyindən), eləcə də akkreditasiya ilə bağlı qərardan necə şikayət edə bilər?

- A) İnzibati qaydada və (və ya) məhkəmə qaydasında
- B) Ümumi və (və ya) qaydada
- C) Daxili və (və ya) beynəlxalq qaydada
- D) Əsas və (və ya) qaydada
- E) Sadə və (və ya) mürəkkəb qaydada

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

96. Təhsil müəssisələrinin akkreditasiyası Qaydalarına əsasən Akkreditasiya Şurasına kim rəhbərlik edir?

- A) Azərbaycan Respublikasının maliyyə naziri
- B) Azərbaycan Respublikasının təhsil naziri
- C) Azərbaycan Respublikasının ədliyyə naziri
- D) Azərbaycan Respublikasının iqtisadiyyat naziri
- E) Azərbaycan Respublikasının səhiyyə naziri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

97. Ölkəmizdə təhsil müəssisələrinin akkreditasiyası neçə ildən bir keçirilir?

- A) On ildən
- B) Yeddi ildən
- C) Beş ildən
- D) On beş ildən
- E) Dörd ildən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

98. Təhsil müəssisəsinin və təhsil proqramlarının akkreditasiyası haqqında verilmiş şəhadətnamə hansı hallarda öz qüvvəsini itirir?

- A) Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə nəticələnən fəvqəladə hallarda
- B) Təhsil müəssisəsi fəaliyyət planının icrası üzrə öhdəlikləri yerinə yetirmədikdə
- C) Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu halda
- D) Digər dövlət qurumları tərəfindən təhsil müəssisəsində yoxlamalar aparıldıqda
- E) Təhsil müəssisəsi özünün və ya təhsil proqramlarının fəaliyyətini dayandırmaq barədə müraciət etdikdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

99. Təhsil müəssisəsinin və ya təhsil proqramının akkreditasiya olunması barədə Akkreditasiya Şurasının qərarının qəbul edildiyi tarixdən nə qədər müddət ərzində akkreditasiya şəhadətnaməsi hazırlanır?

- A) 10 iş günü
- B) 15 gün
- C) 5 gün
- D) 15 iş günü
- E) 10 gün

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

100. Hansı halda Akkreditasiya Komissiyası tərəfindən təhsil müəssisəsinin məsafədən qiymətləndirilməsi həyata keçirilir?

- A) Yeni fəaliyyətə başlamış təhsil müəssisəsinin ilk akkreditasiyası prosesində
- B) Növbədən kənar akkreditasiya prosesində
- C) Ali təhsil pilləsi üzrə akkreditasiya prosesində
- D) Təkrar akkreditasiya prosesində
- E) İnstitusional fəaliyyəti və təhsil proqramlarının icrası prosesində

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

101. Təhsil müəssisələrinin fəaliyyətinin və təhsil proqramlarının icrasının hər təhsil pilləsi üzrə dövlət təhsil standartlarının tələblərinə uyğunluğu müvafiq Akkreditasiya Meyarlarına necə qiymətləndirilə bilməz?

- A) Qismən uyğundur
- B) Uyğundur
- C) Əsasən uyğundur
- D) Uyğun deyil
- E) Tam uyğundur

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

102. Təhsil müəssisələri akkreditasiya ilə bağlı həyata keçirirlər:

- A) Xarici keyfiyyət təminatı sistemini yaradır
- B) Akkreditasiya üzrə təlimat kitabçasını hazırlayıb təsdiq edir
- C) Daxili keyfiyyət təminatı sistemini yaradır

D) Təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı təhlillər aparır

E) Akkreditasiya ilə bağlı təhsil müəssisələri ilə müqavilə bağlayır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

103. Aşağıdakılardan hansı biri təhsil müəssisəsinin akkreditasiyasının mərhələsidir?

A) Nəzarət mərhələsi

B) Qiymətləndirmə mərhələsi

C) Təhlil mərhələsi

D) Qeydiyyat mərhələsi

E) Proqnozlaşdırma mərhələsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

104. Akkreditasiya Şurası Agentliyin təqdimatı əsasında Yekun Hesabatı müzakirə edir və Akkreditasiya Komissiyasının rəyini nəzərə alaraq qərar qəbul edir. Qəbul edilməli olan qərarlardan biri səhvdir:

A) Təhsil müəssisəsi və ya təhsil proqramları təkrar akkreditasiyadan keçmədiyi təqdirdə və ya Akkreditasiya Meyarlarının tələblərinin üçdə biri üzrə "uyğun deyil" hesab edildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya etməmək

B) Təhsil müəssisəsi və ya təhsil proqramları Akkreditasiya Meyarlarının tələblərinin üçdə biri üzrə "qismən uyğun" və ya hər hansı istiqamət üzrə "uyğun deyil" hesab edildikdə, qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətini növbəti 2 (iki) il üçün uzadaraq, təhsil müəssisəsini və ya proqramı 1 (bir) ildən sonra təkrar akkreditasiya etmək

C) Təkrar akkreditasiya nəticəsində təhsil müəssisəsinin və ya təhsil proqramlarının "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nda göstərilən tələblərə cavab vermədiyi müəyyən edildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya etməmək

D) Təhsil müəssisəsi və ya təhsil proqramları Akkreditasiya Meyarlarının bütün tələblərinə "uyğundur" və ya "əsasən uyğundur" hesab edildikdə, növbəti 5 (beş) il üçün (tam müddətli) akkreditasiya etmək

E) Təhsil müəssisəsi və ya təhsil proqramları Akkreditasiya Meyarlarının tələblərinin üçdə biri üzrə "qismən uyğun" və ya hər hansı istiqamət üzrə "uyğun deyil" hesab edildikdə,

qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətini növbəti 3 (üç) il üçün uzadaraq, təhsil müəssisəsini və ya proqramı 1 (bir) ildən sonra təkrar akkreditasiya etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

105. Təhsil müəssisəsinin akkreditasiyası hansı mərhələlərdən ibarətdir?

1. Proqnozlaşdırma mərhələsi;
2. Qiymətləndirmə mərhələsi;
3. Nəzarət mərhələsi;
4. Akkreditasiyaya dair qərarın verilməsi;
5. Hazırlıq mərhələsi;
6. Təhlil mərhələsi.

A) 1, 2, 3

B) 2, 4, 5

C) 3, 5, 6

D) 1, 2, 4

E) 2, 3, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

106. Akkreditasiya şəhadətnaməsində qeyd olunur:

1. Akkreditasiyanın nəticəsi;
2. Akkreditasiyanın növü;
3. Şəhadətnamənin verilmə tarixi;
4. Akkreditasiya Şurasının qərarının nömrəsi;
5. Şəhadətnamənin növü;
6. Akkreditasiyanın müddəti;
7. Şəhadətnamənin etibarlılıq müddəti;
8. Akkreditasiya Şurasının qərarının tarixi;
9. Şəhadətnamənin nömrəsi.

A) 3, 5, 6, 8, 9

B) 1, 4, 5, 6, 7

C) 2, 3, 4, 7, 8

D) 1, 3, 6, 7, 9

E) 2, 4, 5, 7, 8

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

107. Təhsil müəssisələri akkreditasiya ilə bağlı hansı fəaliyyəti həyata keçirirlər?

1. Zərurət olduqda Yekun Hesabatı müstəqil ekspertizadan keçirir;
2. Akkreditasiyanın keçirilməsinə dair təşkilat komissiyasını yaradır;
3. Qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, akkreditasiya sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;
4. Daxili keyfiyyət təminatı sistemini yaradır;
5. Akkreditasiya üzrə təlimat kitabçasını hazırlayıb təsdiq edir;
6. Akkreditasiya üçün tələb olunan Özünütəhlil Hesabatını və ona əlavə edilən sənədləri hazırlayır;
7. Akkreditasiya prosesinə yerli, habelə xarici müstəqil ekspertləri və mütəxəssisləri cəlb edir.

A) 3, 4, 5, 6

B) 2, 3, 4, 7

C) 1, 2, 4, 6

D) 2, 4, 6, 7

E) 1, 3, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

108. Akkreditasiya Komissiyasının tərkibinə kimlər cəlb edilə bilər?

1. İşçilər;
2. Qeyri-hökumət təşkilatlarının nümayəndələri;
3. İxtisaslaşmış mütəxəssislər;
4. Elmi müəssisələrdən nümayəndələr;
5. İşəgötürənlər;
6. Hökumət təşkilatlarının nümayəndələri;
7. Tabeliyində təhsil müəssisəsi olan nazirliklərin, təşkilatların və idarələrin nümayəndələri;
8. Təhsilçilər.

A) 3, 4, 5, 8

B) 2, 3, 4, 6

C) 1, 2, 5, 7

D) 2, 5, 6, 8

E) 1, 4, 5, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

109. Təhsil müəssisəsinin akkreditasiyasının hansı növləri vardır?

1. Təhsil müəssisəsinin ümumi akkreditasiyası.
2. Təhsil proqramlarının akkreditasiyası;
3. Təhsil prosesinin akkreditasiyası;
4. Təhsil müəssisəsinin institusional akkreditasiyası.

A) 1, 4

B) 2, 3

C) 1, 2

D) 2, 4

E) 1, 3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

110. Təhsil müəssisəsinin və ya proqramının növbədənənar akkreditasiyası hansı hallarda keçirilə bilər?

1. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu halda;
2. Təhsil müəssisəsinin fəaliyyəti və ya təhsil proqramlarının icrasının keyfiyyəti ilə bağlı maraqlı tərəflərin nümayəndələrindən əsaslı şikayətlər daxil olduqda;
3. Digər dövlət qurumları tərəfindən təhsil müəssisəsində yoxlamalar aparıldıqda;
4. Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə nəticələnən fəvqəladə hallarda;
5. Təsisçi dəyişdikdə və ya təhsil müəssisəsi yenidən təşkil edildikdə;
6. Təhsil müəssisəsinin müraciəti əsasında.

A) 1, 2, 6

B) 2, 3, 5

C) 3, 4, 6

D) 1, 2, 3

E) 2, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir

111. Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarı 92 olduqda, təhsialanın biliyi necə qiymətləndirilir?

A) A

B) B

C) C

D) D

E) E

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir

112. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər hansı qurum ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müəyyənləşdirilir?

A) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

B) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

C) Azərbaycan Respublikasının Təhsil Nazirliyi

D) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

E) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir

113. Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarı 58 olduqda, təhsialanın biliyi necə qiymətləndirilir?

- A) A
- B) B
- C) C
- D) D
- E) E

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir

114. Bakalavriat səviyyəsində təhsil proqramları üzrə humanitar fənlər bölümünə ümumi auditoriya saatlarının neçə faizi ayrılır?

- A) 20-25 faizi
- B) 40-50 faizi
- C) 25-30 faizi
- D) 15-20 faizi
- E) 10-15 faizi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir

115. Ali təhsil müəssisələrində təhsilalanların biliyinin qiymətləndirilməsində hansı prinsip nəzərdə tutulmalıdır?

- A) Qiymətləndirmədə tamlığın və aşkarlığın təmin olunması
- B) Qiymətləndirmə kriterilərinin ölçüləbilən və etibarlı olması
- C) Qiymətləndirmədə təhsilverənlərin özünüqiymətləndirmə bacarığının formalaşması
- D) Qiymətləndirmədə eyni metod və vasitələrdən istifadə olunması
- E) Qiymətləndirmə şərtlərinin sadə və əsaslı olması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir

116. Aşağıdakılardan hansı biri ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarının strukturuna daxil deyil?

- A) Maddi-texniki, tədris bazası və kadr potensialı
- B) Məzunların ixtisas xarakteristikaları və səriştəliliyi
- C) Tədris fənlərinin öyrənilməsi ilə bağlı tövsiyələr
- D) Yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə
- E) Tədris prosesinin forma və metodları

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir

117. Ali təhsil müəssisələrində təhsilverənlərin keyfiyyət göstəricilərinə aid deyil:

1. Yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək;
2. Ali təhsilli olmaqla yanaşı, müvafiq elmi dərəcəyə malik olmaq;
3. Öz fəaliyyətlərində innovativ təlim, informasiya-telekommunikasiya, müasir texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etmək;
4. Qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək;
5. Mütəmadi olaraq öz elmi səviyyəsini, bilik və bacarıqlarını artırmaq.

- A) 2, 3
- B) 1, 2
- C) 3, 4
- D) 2, 5
- E) 1, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir

118. Ali təhsil pilləsinin dövlət standartı və proqramına müvafiq olaraq, ali təhsil pilləsində hansı təhsil alma formaları müəyyən edilir?

1. Formal;
2. Qiyabi;
3. İnformal;
4. Distant;
5. Əyani;
6. Qeyri-formal;
7. Eksternat.

A) 3, 4, 6, 7

B) 2, 3, 4, 5

C) 1, 3, 4, 6

D) 2, 4, 5, 7

E) 1, 2, 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir

119. Təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədilə ali təhsil müəssisəsində müvafiq idarə və özünüidarə orqanları yaradıla bilər ki, həmin orqanlardan hansılar yanlıştır?

1. Himayəçilər Şurası;
2. Qəyyumlar Şurası;
3. Problem Şurası;
4. Elmi-metodiki Şuralar;
5. Müşahidə Şurası;
6. Korporativ Şura;
7. Təhsilənlər Şurası;
8. Audit Şurası.

A) 1, 2, 3, 6

B) 2, 4, 7, 8

C) 3, 4, 6, 7

D) 1, 2, 5, 7

E) 3, 5, 6, 8

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir

120. Ali təhsil proqramına daxildir:

1. Pedaqoji prosesin təşkili, tədris planları, fənn proqramları, metodik təminatla bağlı tövsiyələri, təlimin nəticələrinin qiymətləndirilməsi və monitorinqin aparılması qaydaları;
2. Ali təhsilin ayrı-ayrı səviyyələri üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatları;
3. Yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə;
4. Tədris prosesinin forma və metodları;
5. Ali təhsil səviyyələrinin ayrı-ayrı ixtisasları (ixtisaslaşmaları) üzrə təlim nəticələrini və məzmun standartlarını, tədris olunan fənləri, dərslər yükünü və dərslərdən məşğələ saatlarının miqdarını və s. özündə əks etdirən müvafiq təhsil proqramları;
6. Təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər.

A) 2, 3, 6

B) 1, 2, 5

C) 3, 4, 6

D) 1, 3, 5

E) 2, 5, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ali təhsil pilləsinin dövlət standartı və proqramı. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarı ilə təsdiq edilmişdir

121. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin ali idarəetmə orqanı olan Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası hansı orqanın təsdiq etdiyi müvafiq əsasnamə ilə müəyyən olunur?

A) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

B) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin

C) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin

D) Azərbaycan Respublikası Təhsil Nazirliyinin

E) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir

122. Bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu kim vəzifəyə təyin və ya vəzifədən azad edir?

- A) Hüquqi şəxs
- B) Vəzifəli şəxs
- C) Bələdiyyə
- D) Fiziki şəxs
- E) Dövlət qurumu

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir

123. Ali təhsil müəssisəsinə dövlət orqanları və təşkilatları ilə, digər yerli və beynəlxalq qurumlarla münasibətlərdə təmsil edir:

- A) Müşavir
- B) Rektor
- C) Tyutor
- D) Dekan
- E) Metodist

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir

124. Ali təhsil müəssisəsinin vəzifələri və hüquqları ilə bağlı aşağıdakı mülahizələrdən hansı düzgündür?

- A) Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsində təhsil bələdiyyə hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir
- B) Ali təhsil müəssisəsində tədris ali təhsil pilləsi üzrə təhsilin məzmununu və mənimsənilməsi qaydalarını müəyyən edən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil proqramları ilə həyata keçirilir

C) Qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək ali təhsil müəssisəsinin hüququdur

D) Ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələbləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ali təhsil pilləsi üzrə təsdiq edilən dövlət təhsil standartı ilə müəyyənləşdirir

E) Fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq ali təhsil müəssisəsinin vəzifəsidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir

125. Ali təhsil müəssisəsinin təsisçisinin səlahiyyətlərinə aşağıdakılardan hansı aiddir?

A) Kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlərin görülməsi

B) Ali təhsil müəssisəsinin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrası

C) Fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görülməsi

D) Ali təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarının ləğvi

E) Təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir

126. Ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ali təhsil müəssisəsinin vəzifələrinə daxildir:

A) Təhsilalanlar və əməkdaşlar üçün idman, sağlamlıq, iaşə və məişət xidmətləri təşkil etmək və göstərmək

B) Fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək

C) Dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar barədə sorğu vermək və onlardan belə məlumatları almaq

D) Təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək

E) Əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir

127. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı olan Himayəçilər Şurasının tərkibi minimum neçə nəfərdən ibarət olmalıdır?

A) 7 nəfər

B) 3 nəfər

C) 5 nəfər

D) 2 nəfər

E) 4 nəfər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir

128. Ali təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, Azərbaycan Respublikasının hansı qanunlarına uyğun olaraq idarə edilir?

1. "Təhsil haqqında" qanun;

2. "Lisensiyalar və icazələr haqqında" qanun;

3. "İnformasiya əldə etmək haqqında" qanun;

4. "Publik hüquqi şəxslər haqqında" qanun;

5. "Elm haqqında" qanun;

6. "İnzibati icraat haqqında" qanun.

A) 1, 2, 3

B) 3, 4, 5

C) 2, 3, 6

D) 1, 4, 5

E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir

129. Ali təhsil müəssisəsinin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları ilə bağlı yanlış bəndləri müəyyən edin.

1. Ali təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturunu Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq normativlərə uyğun olmalıdır;
2. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsi bilavasitə mənfəət əldə etmək məqsədi güdmür;
3. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 50 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldilir;
4. Ali təhsil müəssisəsi ona verilmiş əmlakdan yalnız nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir;
5. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir;
6. Ali təhsil müəssisəsinin əmlakından təhsildən kənar məqsədlər üçün istifadə edilməsinə xüsusi hallarda icazə verilir.

A) 1, 3, 6

B) 2, 3, 5

C) 3, 4, 5

D) 1, 2, 4

E) 2, 4, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir

130. Ali təhsil müəssisəsinin rektorunun səlahiyyətləri hansılardır?

1. İnkişaf istiqamətlərini müəyyən edir, illik maliyyə hesabatlarını təsdiq edir;
2. Ali təhsil müəssisəsinin nizamnaməsini və strukturunu təsdiqləyir;
3. Ali təhsil müəssisəsinin dövlət orqanları və təşkilatları ilə, digər yerli və beynəlxalq qurumlarla münasibətlərdə təmsil edir;
4. Ali təhsil müəssisəsinin yenidən təşkil və ləğv edir;
5. Fəaliyyət istiqamətləri üzrə dövlət sirrini və məxfilik rejiminin, habelə qanunla qorunan

- digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
6. Ali təhsil müəssisəsinin nizamnamə fondunun miqdarını müəyyən edir;
7. Kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
8. Müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

A) 2, 3, 6, 7

B) 1, 2, 3, 5

C) 3, 5, 7, 8

D) 2, 4, 5, 6

E) 1, 3, 4, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi. AR Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmişdir

131. Bakı Ali Neft Məktəbində magistratura səviyyəsini bitirən şəxslərə hansı ali elmi-ixtisas dərəcəsi verilir?

A) Doktorant

B) Magistr

C) Rezident

D) Dissertant

E) Bakalavr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

132. Bakı Ali Neft Məktəbinin ali idarəetmə orqanı necə adlanır?

A) Müşahidə Şurası

B) İnzibati Heyət

C) Elmi Şura

D) İdarə Heyəti

E) Korporativ Şura

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

133. Bakı Ali Neft Məktəbi təhsil fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada hansı qurumdan alınmış müddətsiz xüsusi razılıq əsasında həyata keçirir?

A) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən

B) Azərbaycan Respublikasının Energetika Nazirliyindən

C) Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən

D) Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən

E) Azərbaycan Respublikasının Təhsil Nazirliyindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

134. Təhsilənlərin cari, aralıq və dövlət attestasiyası zamanı biliyinin qiymətləndirilməsinin çoxballı sistemində "F" nə deməkdir?

A) Kafi

B) Əla

C) Çox yaxşı

D) Qeyri-kafi

E) Yaxşı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

135. Bakı Ali Neft Məktəbində ali təhsilin magistratura səviyyəsində ümumi auditoriya saatlarının neçə faizi humanitar fənlər bölməsinə ayrılır?

- A) 15-20 faizi
- B) 5-10 faizi
- C) 25-30 faizi
- D) 10-15 faizi
- E) 20-25 faizi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

136. Bakı Ali Neft Məktəbində aşağıdakılardan hansı biri dekanın səlahiyyətlərinə aiddir?

- A) Kafedra iclaslarını çağırmaq, onlara sədrlik etmək, onların qərarlarını təsdiq etmək
- B) Tələbələri tələbələr sırasından xaric etmək və bərpa etmək üçün rektora təqdimatlar vermək
- C) Kafedra müdirinin müavinləri vəzifələrinə namizədləri təqdim etmək
- D) Ayrılmış əməkhaqqı fondu daxilində və kafedranın büdcədənkənar vəsaiti hesabına onun ştat tərkibinə dair təklif vermək
- E) Fakültədə, ali təhsil müəssisəsində və kənar təşkilatlarda kafedranı təmsil etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

137. Fakültə elmi şurası Bakı Ali Neft Məktəbinin rektorunun əmrinə əsasən nə qədər müddətə seçilir?

- A) 5 il

B) 3 il

C) 1 il

D) 7 il

E) 2 il

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

138. Uyğunluğu müəyyən edin.

1. Elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;
2. Qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;
3. Təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək;
4. Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq.

- a) Təhsilverənin vəzifəsi;
- b) Təhsilalanın hüququ;
- c) Təhsilverənin hüququ;
- d) Təhsilalanın vəzifəsi.

A) 1-b; 2-a; 3-c; 4-d

B) 1-d; 2-c; 3-b; 4-a

C) 1-b; 2-c; 3-b; 4-a

D) 1-d; 2-b; 3-a; 4-c

E) 1-a; 2-b; 3-c; 4-d

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

139. Bakı Ali Neft Məktəbinin idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədilə hansı idarə və özünüidarə orqanları yaradıla bilər?

1. Himayəçilər Şurası;
2. Qəyyumlar Şurası;
3. Problem Şurası;
4. Elmi-metodiki Şuralar;

5. Müşahidə Şurası;
6. Korporativ Şura;
7. Təhsilalanlar Şurası;
8. Audit Şurası.

A) 1, 3, 6, 8

B) 3, 5, 6, 7

C) 2, 4, 7, 8

D) 1, 2, 4, 7

E) 2, 3, 5, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

140. Uyğunluğu müəyyən edin.

1. Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
2. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
3. İxtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər keçirmək;
4. Təhsil proqramlarının mənimsənilməsini təmin etmək.

- a) Təhsilalanın vəzifəsi;
- b) Təhsilverənin vəzifəsi.

A) 1 və 3 - a;
2 və 4 - b

B) 2 və 3 - a;
1 və 4 - b

C) 1 və 2 - a;
3 və 4 - b

D) 2 və 4 - a;
1 və 3 - b

E) 1 və 4 - a;
2 və 3 - b

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

141. Təşkilati-hüquqi formasına görə Bakı Ali Neft Məktəbi necə ali təhsil müəssisəsidir?

- A) Ümumi ali təhsil müəssisəsi
- B) Bələdiyyə ali təhsil müəssisəsi
- C) Sosial ali təhsil müəssisəsi
- D) Xüsusi ali təhsil müəssisəsi
- E) Dövlət ali təhsil müəssisəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

142. Bakı Ali Neft Məktəbinin bazasında özündə müxtəlif tipli təhsil müəssisələrini birləşdirən nə yaradıla bilər?

- A) İnstitut
- B) Kampus
- C) Akademiya
- D) Universitet
- E) Kollec

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

143. Bakı Ali Neft Məktəbində bakalavriat səviyyəsini bitirən məzunlara hansı ali peşə-ixtisas dərəcəsi verilir?

- A) Doktorant
- B) Magistr

- C) Rezident
- D) Dissertant
- E) Bakalavr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

144. Bakı Ali Neft Məktəbinin nizamnaməsi hansı subyekt tərəfindən təsdiq edilir?

- A) Təsisçi
- B) Azərbaycan Respublikasının Təhsil Nazirliyi
- C) Elmi şura
- D) Azərbaycan Respublikasının Nazirlər Kabineti
- E) Pedaqoji Şura

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

145. Bakalavriat təhsili almış məzun hansı fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər?

- A) Dövlət və özəl qurumlarda sahibkarlıq fəaliyyəti
- B) Özəl və biznes təşkilatlarında ümumi fəaliyyət
- C) Elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət
- D) Publik hüquqi şəxslərdə kommersiya fəaliyyəti
- E) Dövlət və bələdiyyə orqanlarında siyasi fəaliyyət

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

146. Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndənin Bakı Ali Neft Məktəbinin tədris

prosesini tənzimləyən və tanış ola biləcəyi hüquqi sənədlərdən hansı səhvdir?

- A) Təhsil sahəsində fəaliyyət üçün xüsusi razılıq
- B) Bakı Ali Neft Məktəbinin Nizamnaməsi
- C) Bakı Ali Neft Məktəbinin dövlət akkreditasiyası haqqında sənəd
- D) Təhsil sahəsində fəaliyyətin yoxlanması sənədi
- E) Təhsil sahəsində fəaliyyət üçün lisenziya

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

147. Uyğunluğu müəyyən edin.

1. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
2. Təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
3. Elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;
4. Müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq.

- a) Təhsilalanın hüququ;
- b) Təhsilverənin hüququ.

A) 1 və 3 - a;
2 və 4 - b

B) 2 və 3 - a;
1 və 4 - b

C) 1 və 2 - a;
3 və 4 - b

D) 2 və 4 - a;
1 və 3 - b

E) 1 və 4 - a;
2 və 3 - b

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

148. Bakı Ali Neft Məktəbində kafedra müdirinin həyata keçirdiyi işlər hansılardır?

1. Kafedralarası müşavirələrin, elmi-metodiki müzakirələrin və konfransların keçirilməsini təşkil edir və onlara rəhbərlik edir;
2. Hər il kafedranın fəaliyyəti barədə hesabat təqdim edir;
3. Kafedranın işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir;
4. Fakültədə, ali təhsil müəssisəsində və kənar təşkilatlarda kafedranı təmsil edir;
5. Tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir və onların elmi fəaliyyətləri üçün şərait yaradılmasını təmin edir;
6. Fakültənin profilinə uyğun fənn proqramlarının və metodik göstərişlərin hazırlanmasına təşəbbüs göstərir.

A) 2, 3, 4

B) 1, 2, 3

C) 3, 4, 6

D) 1, 3, 5

E) 2, 4, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

149. Müvafiq Nizamnaməyə əsasən Bakı Ali Neft Məktəbində hansı sahələr üzrə prorektorlar fəaliyyət göstərir? Tam və düzgün cavabı müəyyən edin.

1. İqtisadi məsələlər;
2. Tədris;
3. Xüsusi işlər;
4. Beynəlxalq əlaqələr;
5. Təsərrüfat işləri;
6. Rəqəmsal informasiya;
7. Tələbələrlə iş;
8. Elm.

A) 2, 4, 5, 8

B) 1, 2, 7, 8

C) 2, 4, 5

D) 3, 5, 7

E) 1, 4, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

150. Bakı Ali Neft Məktəbində dekanın səlahiyyətlərinə aid olanları seçin.

1. Təhsil proqramlarının və tədris planlarının dövlət təhsil standartının tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin edir;
2. Müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik göstərir;
3. Tələbələrə tələbələr sırasından xaric etmək və bərpa etmək üçün rektora təqdimatlar verir;
4. Ali təhsilin hər üç səviyyəsi üzrə fakültədə hazırlanması mümkün və zəruri olan ixtisasları, ixtisaslaşmaları müəyyənləşdirir;
5. Kafedra müdirinin müavinləri vəzifələrinə namizədləri təqdim edir;
6. İllik və perspektiv qəbul planları üzrə ali məktəbin rəhbərinə təkliflər təqdim edir;
7. Ali təhsil müəssisəsinin inzibati-funksional idarəetmə strukturunu və ştat cədvəlini təsdiq edir.

A) 2, 4, 5, 7

B) 3, 4, 5, 6

C) 1, 2, 4, 5

D) 2, 3, 4, 7

E) 1, 3, 4, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci il 30 noyabr tarixli Əmri ilə təsdiq edilmişdir

151. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

152. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

153. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədənənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

154. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar
- D) Giriş, vaxtaşırı və növbədənənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

155. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

156. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

157. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji

E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

158. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

A) İki ildə bir dəfədən az olmayaraq

B) Dörd ildə bir dəfədən az olmayaraq

C) Üç ildə bir dəfədən az olmayaraq

D) Beş ildə birdəfədən az olmayaraq

E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

159. Qadınlar üçün əllə daşınan yüklərin yüklənilib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

A) 25 kq-dan artıq olmamalıdır

B) 15 kq-dan artıq olmamalıdır

C) 30 kq-dan artıq olmamalıdır

D) 50 kq-dan artıq olmamalıdır

E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

160. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrədən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

A) 80 metrədən artıq olduqda

B) 40 metrədən artıq olduqda

C) 60 metrədən artıq olduqda

D) 100 metrdən artıq olduqda

E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

161. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda

B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda

C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda

D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda

E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

162. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

A) 2 metrdən az olmamalıdır

B) 3 metrdən az olmamalıdır

C) 4 metrdən az olmamalıdır

D) 1 metrdən az olmamalıdır

E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

163. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

A) Dezaktivasiya vasitələri

- B) Səsboğarı
- C) İzoləedici örtüklər və qurğular
- D) Hermetikləşdirici qurğu
- E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

164. Yer səthindən 2 metrden yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

- A) Rezin əlcəkdən
- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

165. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

166. Günvurma nə vaxt baş verir?

- A) Günəşli havada gün şüalarının altında olduqda
- B) Yayda kölgəlikdə çox durduqda
- C) İsti otaqda çox qaldıqda
- D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda
- E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

167. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şına qoyub tərpənməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

168. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində aldığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yanğın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

169. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

A) Təhlükəsizlik vasitələri

B) Mühafizə vasitələri

C) Kollektiv vasitələri

D) Xilasetmə vasitələri

E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

170. Yanan metalları nə ilə söndürmək olar?

A) Xüsusi təyinatlı tozlarla

B) Ümumi təyinatlı tozlarla

C) Köpüklə

D) Su ilə

E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

171. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

A) Bölməni hermetikləşdirmək

B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq

C) Bölməni su ilə doldurmaq

D) Koşma ilə üstünü bağlamaq

E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

172. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək
- B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq
- C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək
- D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək
- E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997) Respublikasında yanğın təhlükəsizliyi qaydaları

173. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

174. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

175. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

176. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

177. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

178. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

179. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

180. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı

E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

181. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

A) Fəhlə və qulluqçuların hamısı

B) Sex rəisi

C) Qulluqçular

D) Fəhlələr və aparatçılar

E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

182. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları

B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə

C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə

D) Həmkarlar ittifaqının nizamnaməsi

E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

183. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

A) Slaydoskopdan, telefonda, printerdən

B) Kompüterdən, printerdən. Proyektordan

C) Kompüterdən, telefonda, printerdən, kondisionerdən

D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından

E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

184. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

- A) 112
- B) 104
- C) 102
- D) 103
- E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

185. Binalarda yanğına qarşı nə olmalıdır?

- A) Pilləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vasitələri
- C) Təlimatın keçirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

186. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

187. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

188. Fərdi mühafizə vasitələri hansılardır?

- A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri
- B) Görmək və eşitmək üçün mühafizə vasitələri
- C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri
- D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri
- E) İtdən və ildandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999